



## MÖTƏDİLLİK PSİKOLOGİYASI: EQO VƏ EMPATİYA

Ceyhun Aliyev,  
psixologiya üzrə fəlsəfə doktoru, dosent  
Xəzər Universiteti Psixologiya departamentinin  
müəllimi  
email: ceyhunaliyev@mail.ru

Kainat mötədillik üzerinde inşa olılmış və əbediyətə qədər də onun belə davam edəcəyini düşünürük. Mötədillik deyonda sisteme daxil olan və onun sağlam yaşamamı təmin edən elementlərin bir-biri ilə tərzəliq halında qalaraq, fealiyyət göstərməsi nəzərdə tutulur. İnsan organizminin fealiyyəti də mötədillik prinsipine tabedir. Əbu Əli İbn Sina yazar ki, ruhi faktor, xarakterin müvazinəli olub-olmaması sağlamlıq və xəstəliyin anəsə şərtidir. Nəsimreddin Tusi də qeyd edir ki, xəstəlik mötədilliyyin pozulması, müalicə işe onun bərpası deməkdir.

Psixi qüvvələrin keyfiyyət və kəmiyyətində əməle gələn dəyişiklik ya mötədillikdən yuxarı qalmaq, ya aşağı emmek nəticəsində olur. Deməli, ister somatik, isterse də psixoloji problemlər həmin qüvvələrin ya çoxalması, ya azalması, ya da korlanması nəticəsində olur. Mötədil vəziyyətdə olan Eqo və Empatiyamız sağlamlıq, inkişaf, sülh və güc qaynağıdırsa, onlarmız azlığı və çoxluğu ağrı, eziyyət və xəstəlik mənbəyidir. "Eqo" – termini Z.Freydin şəxsiyyət haqqında olan psixoanalitik nəzəriyyəsində insan davranışını idarə edən və bir-birilər qarşılıqlı təsirdə olan şəxsiyyətin üç (Id, Eqo, Super Eqo) strukturundan birinin adıdır. Eqo termini dilimizə "Men" kimi tərcümə edilir. Eqo, həzzalma qaynağı olən "Id" in təsirinə maruz qalsa da, gerçəkliliyi nəzərə almaq məcburiyyəti qarşısında qaldığı üçün reallıq prinsipinə tabe olmali olur. Bəzən bu tabeçilik olmur.

Təsəvvür edin ki, uzun müddət axtarışlar aparıb neticədə dönyanın beləsi sayılan xərçəng xəstəliyinin çəresini tapmışızz. Sizin admızla istehsal olunan bu dərman size dönya səhrəti və böyük qazanc getirir. Anıma bir şərtlə ki, bütün bunlar - şan-səhər, var-dövlətin hamısı siz dönyanızı deyişdikdən sonra olur. Buna razi olardınız mı? Deyəcəsiniz ki, ölükdən sonra o adın, o zənginliyin mene ne faydası?! Bax, Eqo budur.

Zəhər miqdardan doğar. Qədim dövrlərdə çinlilər əsir götürdükləri insanlara çoxlu su içizdirərləmiş. Ona görə

yx ki, uzun müddət yaşayıb sağ qalsınlar. O qədər bol su veririlmiş ki, dalaqları ağrından partlayana qədər. Şəfa və rən su miqdarı dayışında zərər, ölüm verir.

Böyük Nizami mötədilliyyin insan organizmi üçün vacibliyini əsas vital tələbat olan suyun nümunəsində poetik dilde belə ifadə etmişdir.

*Bir inci saflığı varsa da suda,  
Artıq içləndə dərd verir o da.*

Millet olaraq biz azərbaycanlılar övlad sahibi olmanın ailə üçün nə qədər böyük əhəmiyyət daşıdığını çox yaxşı bilirik. Gözümüzün qarışımında övladsızlıq uchbatından çoxlu sayda ailələr elə gənc ikan dağlırlar, insanlar bədbəxt olurlar. Bu səbəbdən bəzi ailələr övlad sahibi olmaq üçün uşaq sonsuzluq mərkəzlərinə müraciət edir, könlülli surətdə külli miqdarda pul xərcleyir, min bir azəb-əziyyətə qatlaşaraq, müalicəyə üz tuturlar. Tek bir arzu ilə - ata-ana olmaq, valideynlik hissini yaşamaq. Çox gözəl arzudur. Diqqət edin, bir tərəfdə evini, malını-mülküni son qəpiyinə kimi satıb uşaq sahibi olmaq istəyen yetkin insanlar, o biri tərəfdə işə minlərlə atasız-anasız böyüyən körpələr. Bir tərəfdə qucağına körpə almaq həsrəti ilə yaşayan cütlükler, o biri tərəfdə isti ata-ana qucağına həsrət qalan körpə uşaqlar. Nədense bu iki tərəf heç də bir araya gələ bilmir. Belə bu da bir Eqodur. Əcəba, biz valideyn olmayı yalnız bioloji olaraq dünyaya uşaq getirmek olaraqmı görürük?

Bütün bunlardan sonra Eqoya yaxımdan baxaq. Əslində, Eqo hamida var və o normalda həyatda qalma gücümüzdür. Həyatda sağ və salamat qalmamızı saxlayan, bizi təhlükədən qoruyan, artıb-çoxalmağımızı təmin edən, yaşadığımız çevrədə özümüzü təqdim etməyimiz, hörmət və nüfuzu olan tələbatımızı ödəyen, bir sözle, her cür təbii, mədəni, sosial, mənəvi və emosional tələbatlarımızı ödəmek üçün bizi ayaqda tutan qüvvədir Eqo. Bunların hamısı çox normal, amma həlledici sual belədir: Eqo nə qədər olmalıdır? Fikrimizcə, Eqonun bədən temperaturu qədər olması normaldır. Nə çox isti, nə də ki çox soyuq. Hər ikisi

zərərlidir. Əgər Eqonuz temperaturumuz kimi yüksələrsə, buna şışman – Ego sindromu deyirlər. Bu cür Eqodan həm özümüz, həm də əvvəlmiz aziyət çəkəcəkdir. Belə olduqda adam elə həmişə MƏN, MƏN, MƏN deyir. Özümüz hamidən, hər şeydən üstün görmək və üstün tutmaqla bağlı olan xəstəlik vəziyyəti kimi insanların düşüncesə, hiss və hərəkətinə hakim keşilir. Bu, loyğalıq və özünü həmişə haqlı saymaq, həmişə “doğrusunu Mən bilirəm” düşüncəsi ilə yaşamaq deməkdir. Qazanmaq üçün her bir yolu mümkinən saymaq, haqq-hüquq bilməmək və tamimamadır. Özümüz üstün hiss etməyənə, qazana bilməyənə əsəbilişmək və özündən çıxməq. Hər hansı tənqidə qapalı olmaq və qəzablı davranışmaq. Heç şübhəsiz ki, belə vəziyyət sizin hər birinize tanış galır. Diqqət etsəniz, şışman Ego - təkcə bir insanı xəstə edən vəziyyət deyil. Bu insanlığı, içində yaşıduğumuz hayatı zəherləyən, həmiya acı çəkdirən və insanlığı əldərən bir vəziyyətdir. Şışman Ego belə olur. Bunu əksi də xəstəlik, yəni çox kiçik ego. Bir anlığa bədən temperaturunum düşdüyü vəziyyəti düşünün. İnsan öldüyü zaman temperatur düşür və bədən soyuyur. Demək ki, Eqonun çox kiçilmesi da sağlıqlı bir vəziyyət deyildir. Yəni, həmişə SƏN, SƏN, SƏN deməkə özünü heç saymaq, özünə dəyər verməmək, həvəs, motivasiya eksikliyi, özüne-hərəmət hissinin olmaması. Siz bilən məsləhətdir, siz neçə deyərsiniz, elə də edərik - düşüncəsiyle yaşamaqdır. Özünü heçə saymaq, mən kiməm ki, mən nə edə bilərəm ki düşüncəsi...

Eqonuza nəzarət etmənin on asan yolu empatiyadır. Bu iki qüvvə tarazlaşdıqda, bərabərəşdikdə sözün gerçek anlamında dinclik, ədalət, bacarıq, hərəmət, inkişaf və sülh olduğu üçün insanlıq rahat nəfəs alır.

Şışman Ego empatiyanın düşmənidir. Şışman Eqodan dənənən ilk olaraq ağlma İkinci Dünya müharibəsi və faşist Almaniyasının kansleri Adolf Hitler gelir. Əslində, İkinci Dünya müharibəsi tez başa çata bilerdi, amma onun da uzun sürmə səbəbi elə Eqodur. Yəni, Hitlerin şəhəri vəziyyətdə olan Eqosu. Faşist ordusunun komandırları Hitlər deyirlər ki, gəlin təsil olaq, çünki, uşaqlar, qadınlar, qocalar ölüür, müharibəni davam etdirməyə gücümüz yoxdur. Hitlerinə cavabı belə olur: Madam ki, bizi secdilər, madam ki, biza səs verdilər, madam ki, bize üstünlük verdilər və bizi sevdilər o zaman əlbəttə ki, ölecekərlər!

Tarixdə bunun tam əksi olan nümunə də var. XIV əsrde Şirvanşah İbrahim əlkəsini və xalqını Əmir Teymur istilasından xilas etmek üçün ona xərac verir. Hər payın 7 sayda, qıdun isə 6 olduğunu görən Əmir Teymur, İbrahimindən beş qul niyə 6 - deyə sormuşdur. Cavabında Şirvanşah İbrahim “7-ci mənəm” demişdir. Bu da bir empatiya nümunəsi. Sağlam empatiya. Hökmədarın xalqına olan sağlam empatiyası. Biri XIV əsrde Şərqdə yaşamış hökmədar, digeri isə Avropanın tam gəbəyində olan müasirimiz.

Şışman Eqonun başqa bir nümunəsini 2020-ci ildə Vətənimizin dəlbar güşəsi olan Qarabağ torpaqlarını erməni işgalindən azad edərkən Ermenistan hərbi-siyasi

hakimiyyətinin fəaliyyətində gördük. Belə ki, Ermenistan qoşunlarının darmadağın edildiyi bir vaxtda, tam üstünlük şəraitində olmasına baxmayaraq Azərbaycan Ordusunun Ali Baş komandanı İlham Əliyev yənə də humanizmi əsas götürürək, Ermenistanın hərbi-siyasi rəhbərliyinə mühərbi-bəni dayandırmağı təklif etərəfə, qarşı tərəfin şışman-xəstə eqosu onlara real düğünməyə imkan vermedi və öz ordusunu şərəfsiz ölümə məhkum etdi.

Siz fərqliliyi təhdidmi bilirsiz, yoxsa zənginlikmi? Əgər siz fərqliliyi özünüz üçün təhdid, qorxu, təhlükə hesab edərənizse, onda onu yox etməye çalışacaqsınız. Yox, əger əksinə, fərqliliyi zənginlik kimi qiymətləndirirənizse, onda onu qorumağa, inkişaf etdirməye çalışacaqsınız.

Yaxın keçimişdə ag dörlü “mədəni” avropalılar zəncileri qul kimi alıb-satmayı özərinə bir haqq bildilər və illerlə qul alveri etdilər, pul qazandılar. Şimali Amerikada yerli hindulara qarşı bir etnosid siyaseti yürüdərək, köklərini keşməyə çalışıllar. Xristianlar yəhudiləri, xristianlar xristianları, xristianlar və yəhudilər müsəlmanları qatl etdilər, sonra da birləşərək müsəlmanları bir-birinə qurdurdular. Hamisi da ədalət, insan haqqı, müstəqillik, sülh, təhlükəsizlik, din və Allah adına. Gözümüzün qarşısında İraq, Liviya, Suriya, Əfqanistan kimi ölkələrin iqtisadiyyatını, şəhərlərini dağıtdılar; diktator, terror şəbəkəsi bəhanəsi ilə minlərlə günahsız insanları qətlə yetirdilər.

Hal hazırda dünyada milyonlarla uşaq və yaşı adam piyadanmadən, çəki artıqlığından eziyyət çəkir, müalicə alır. Dünyanın digər hissəsində isə uşaqlar və yaşıclar bir tika quru çörək tapa bilmədikləri üçün acıdan ölürlər. Bu, görən, qida qılığıdır, yoxsa empatiya qılığdır? Nə zaman ki, eqonuz empatiya ilə mötədiləşərsə, onda dünya yaşayış üçün normal bir məkana əvəriləcək. İnsan varlığının gücləndirmə qaynağı empatiyadır. Özümüzü ifadə etməyimiz eqoden galırsə, təsirli, səmərəli ünsiyyət və əlaqə saxlamağın əsas yolu empatiyadır.

Empatiya, qulağa nə qədər xoş galırsə galain, onun da mötədilliyyi pozularsa, o da xəstəlikdir və şəxsiyyətin özünü sıfırlamasıdır. Lakin insanlıq, bəşəriyyət, şəxsiyyətlərənəsi qarşılıqlı münasibətlər empatiyadan yox, Şışman Eqodan eziyyət çəkir və zərər görür.

Empatiya, sadə dilda ifadə etsək, başqasının gözü ilə baxmaq, ya da halından anlamaq deməkdir. İnsanın özüne güvənməsi onun eqosu ilə əlaqlıdır, güvənilə bilən bir insan olma halına gələ bilməsinin qaynağı empatiyadır. Ego – şəxsin özüni ifadə etmə qaynağındursa, empatiya kommunikativ keyfiyyət kimi təsiri və səmərəli əlaqə qurma bacarığıdır.

Ego insaza mövcudluğunu, varlığını, həyatını davam edə bilmək üçün yanacaq, atəşdirə, empatiya bu varlığı gücləndirmə qaynağıdır. Əgər bu iki qüvvəni bir araya getirib bərabər tutarıqsa, onda biz sülh, ədalət, dinclik içinde yaşmış oluruz. Özümüzü ifadə etmə tələbatımız eqoden güclərsə, təsirli və səmərəli əlaqə, ünsiyyət qurmaq empatiyanın salahiyyətində olan bir cavabdehliyidir.